

# Ulu öndər Heydər Əliyevin növbəti xilaskarlıq missiyası

**26 il bundan əvvəl baş verən 12-17 mart dövlət çevrilişinə cəhdin qarşısı xalq-iqtidar birliyi sayesində alındı**



**"Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" söyləyən ulu öndər Heydər Əliyevin daim bu müdrik kəlamına sadıq qalaraq, dövlətçiliyimizi, xalqımızı gözlənilən bələlərdən xilas edib.**

1992-ci ilin oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında AXC-nin silahlı dəstələri tərəfindən dövlət çevrilişinə cəhd göstərildi. Naxçıvanda fəaliyyət göstərən Xalq Cəbhəsinin bəzi qüvvəleri muxtar respublikanın hüquq-mühafizə orqanlarının rəhbər vəzifələrinə cəbhəçilərin yerləşdirilməsini tələb edirdilər. O zaman Naxçıvan MR Ali Məclisinin Sədri, xalq arasında böyük nüfuzlu malik ulu öndər Heydər Əliyevin sayəsində təxribatın qarşısı alındı. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri, separatçı Əlikram Hümbətovun başçılığı ilə təşkil olunan Lənkəran qıymaşı, 1994-cü ilin oktyab-

rında, 1995-ci ilin martında Bakıda dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalqla birləyi ilə alan ulu öndər Heydər Əliyev müstəqilliyimizin qaranti oldu.

Artıq 1995-ci ilin mart hadisələrindən, dövlət çevrilişinə cəhdən 26 il ötür. Həmin dövlət çevrilişinə cəhdinin əsas təşkilatçısı olan Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) Daxili İşlər Nazirliyinin (DİN) tərkibində erməni silahlı birləşmələrinə qarşı mübarizə məqsədilə yaradılmışdı. Sonralar canlı qüvvəyə və güclü herbi texnikaya malik olan bu qurum fealiyyət istiqamətini dəyişdi. Onlara etibar olunan silahları şəxsi məqsədləri naminə həmvətənlərinə tuşlayan XTPD

cinayətkarlar yuvasına çevrildi. DIN-in nəzarətindən çıxan bu silahlı dəstənin üzvləri Rövşən və Mahir Cavadov qardaşlarının əmrlərini yerinə yetirərək dövlət eleyhinə təxribatla başladılar. Qaçaqmalçılıqla, terrorçuluqla, adam oğurluğu ilə, xalq malını və strateji dövlət əmlakını dağıtmaqla, rekətçiliklə məşğul olan, mafioz qruplarla əlaqə yaranan "xüsusi" 1994-cü ilin oktyabında dövlət çevrilişinə cəhd edən Surət Hüseynovun xəyanətkar qüvvələri ilə birləşərək ağır cinayətlər tərətdilər.

Həmin vaxt ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, yenilməz iradəsi sayesində onların məkrli planları iflasa uğradı. Revanşçılar 1995-ci ilin martında yenidən baş qaldırdılar.

O vaxt respublikanın daxili işlər nazirinin müavini işleyən Rövşən Cavadovun etrafına toplaşan bir qrup silahlı, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Bakıda ve respublikanın bir neçə rayonunda iğtişaşlar tərətdilər. Fərman Dəmirqol, Gürel Kanan, Yalçın Ərtan kimi xarici ölkə vətəndaşları Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Rövşən Cavadovla birgə hadisələri dövlətçilik eleyhinə yöneldirdilər. Cavadov qardaşlarından mənsəbperəstlik, vəzifə hərisliyi o qədər güclü idi ki, atası da daxil olmaqla ölkədə əmin-amanlıq yaradılması üçün onlara müraciət edən ağsaqqalların, mülliimlərin belə silahi yərə qoymaq tələbinə də məhəl qoyulmadı. Xarici emissarların köməyi ilə özləri üçün istehkam və qərargah yaradan XTPD-nin azığınlaşmış "döyüşçüləri" xalqa və dövlətə xeyli ziyan vurmuş Gəncə qıymaşından sonra yenidən ha-



kimiyyəti zəbt etmək istəyən qüvvələrin tələblərinin yerinə yetirərək özlərinin hakimi-mütləq simasında təsəvvür edirdilər.

Öslində Azərbaycanın müstəqilliyinə zərbə olan və qıymaşın əsl mahiyyətində xəbersiz olan "xüsusi təyinatlılar" əksəriyyəti hadisənin mahiyyətini, səbəblerini və nəticələrini bele təsəvvür etmirdilər. Özünü oktyabr və mart hadisələrinin aparıcı və idarəedici siması hesab edən Rövşən və Mahir Cavadov qardaşları unundurdular ki, xalqın inanıb, taleyini etibar etdiyi dövlət başçısına qarşı təxribatları həmişə möglubiyyətlə neticələnib. Ümummilli Lider adını xalqa xidməti ilə qazanan Heydər Əliyevin rəhbərlik etdiyi ölkədə bu cür təxribatların baş tutmayacağını tarix özü sübut edib. Paytaxtin "Səkkizinci kilometr" adlanan ərazisində özləri üçün qərargah formalaşdırılan qıymaşların əksəriyyəti nəyin naminə mübari-

zə apardıqlarını dərk edəcək bilik, savad və təcrübə sahibi deyildilər. Pərdeərxası oyunların arxasında Bakıda qarışılıq salmaq, Ermənistanın növbəti, irimiqyaslı hücumları üçün əlverişli şərait yaratmaq, respublikada anarxiya və kütləvi itaetsizlik mühiti formalasdırmaq niyyəti dayanırdı. Lakin bir çağırış, xalqa müraciəti ilə milyonlarla insanı etrafına toplamağa qadir olan xalqın sevimli, ümidi yeri, qətiyyəti, siyasi iradəsi, cəsarəti ilə, en nəhayət, Vətəne bağlılığı ilə taleyin ən çətin sınaqlarından çıxan müdrik şəxsiyyət Heydər Əliyevlə müqayisədə cılız görünen təxribatçılar dəstəsi qısa müddətde tərksilah edildi. Həmişə olduğu kimi, bu dəfə de gənc müstəqil Azərbaycan dövlətinə qarşı tuşlanan qara niyyətlər baş tutmadı. Xarici ölkələrin xüsusi xidmet orqanları tərəfindən hazırlanmış xəyanətkar qıymaş ulu öndər Heydər Əliyevin müdrikliyi sayesində yatırıldı. Ölkə daxilində qarışılıq yaratmaq istəyən bədxahalar kimi Azərbaycanın müstəqilliyini istəməyən xarici emissarların istekləri də elə xəyal olaraq tarixin arxivinə atıldı. Oktjabr, mart hadisələri göstərdi ki, dövlətin qorunması, müstəqilliyin ebediyyili üçün silahdan qat-qat artıq gücə malik xalq-iqtidar birliliyi həlledici amildir. Sonradan bu niyyətlərin əsl mahiyyətini açıqlayan Ulu Öndər hadisələrə belə qıymət verirdi: "Dövlət çevrilişinə cəhd baş verdi, qanuni dövlət strukturlarına qarşı yönəlmüş aksiyaların həyata keçirilməsinə cəhd göstərildi. Azərbaycan dövlətinin qətiyyəti və dəyanəti, düşünülmüş tədbirlər nəticəsində, bütün xalqın yekdil və qızığın dəstəyi ilə çevriliş cəhdlerinin qarşısı alındı".